



Vaqif Cəliloğlu,  
Tex elmləri üzrə fəlsəfə doktoru

# VAY O ADAMIN HALINA Kİ, MÜSİBƏTLƏR ONUN VASİTƏSİLƏ GƏLİR

İman və qanun barədə dini-fəlsəfi düşüncələr

**İmanın lügəti mənəsi bir şeyə tərəddüsüz inanıb, qəti şəkildə daxilən ona bağlanmaqdır. Onun dini anlamı isə Allahın varlığı və birliyinə şübhə etmədən inanıb, həz. Məhəmmədin peyğəmbər olduğunu və onun biza bildirdiyi bütün şeylərin haqq və doğruluşunu tərəddüd etmədən qəbul və təsdiq etməkdir. Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə, axırətə və qədərə inanmaq imanın əsaslarıdır.**

İman qəlb və vicdanı riqqətə gətirən bir Allah lütfüdür. İman qəlbin canı, ibadət onun damarlarından axan qan, təfəkkür isə varlığının əsasıdır. Etiqad və iman məsələlərində tərəddüd edən bəndə məhz təfəkkür vasitəsilə ona təqdim edilən etiqadı dərk edir və sonra da ruhunu oxşayan dini seçir. Elə o səbəbdən, "dində məcburiyyət yoxdur" Quran ayəsi təfəkkürsüz bəndələr üçün deyil, kamil insanlar üçündür. Qəlb isə nəzərgahı-ilahidir. Yəni "Allah insana onun qəbilə baxar". Ona görə də, imanda əsas qayə qəlbin təsdiqidir. Lakin imanını dil ilə söyləməyən bəndənin etiqadı barədə hökm vermək çətin olduğu üçün deyilib ki, "iman qəlb ilə təsdiq, dil ilə iqradır".

İman insanın yaradılış səbəbidir. Yəni fərd görmədiyi Xaliquini imanla tanıyıb, Ona qulluq etmək üçün yaradılıb. Bu baxımdan, iman insan üçün əbədi səadəti qazanmaq vasitəsi və Cənnətə girişin açarıdır. İman, həm də insan üçün böyük mənəvi qaynaq və sağlam istinad nöqtəsidir. Bu imana sahib bəndə bütün kainata meydan oxuyacağı kimi, həm də bəla və müsibətlərə qarşı fədakar olur.

Peyğəmbər (ə) buyurub: "İmanın en yüksək dərəcəsi xalqın sənə inanması, sənə əmin olmasınaidir. Nəslinin, soyunun mənafeyini güdən və xalqı həmin mənafeyi güdməyə çağırınların isə ölüsü də, dirisi də bizdən deyil".

İmanı Allahdan yox, İblis əxlaqından qaynaqlanan belələri, istər dünyəvi, istərsə də dini işlərdə qabağa getsələr belə, fərqli etməz, sonda məhz aldatdıqları zümrənin qəzəbinə tuş gəlirlər və gələcəklər də. Belə ki, Fransa inqilabında Fransa arxiyepiskopu əlində xəç, digər kilsə xadimlərlə birlikdə krala üssyan edənlərin qarşısına çıxaraq uca səsle bəyan etdi ki, indiyə kimi o, xalqı aldadıb. Əsgərlərdən biri əlində qılınc ondan soruşdu: "Sən Allaha inanırsan-mı?" Əsgərin ateist olduğunu güman edən arxiyepiskop cavab verdi: "Yox". Heyrətə gələn əsgər: "İmansız eclaf, deməli sən bu günə qədər bizi aldatmışsan?" - deyib, tərəddüd etmədən onun boynunu vurdur.

İman Rəbbin həya və əxlaqından qaynaqlanır. Həyası olmayan insan camaat içinde çılpaq oturan kəs kimidir. Həmin səbəbdən "İnsanların imanı onların əxlaqi səviyyəsindədir", "həya imanın yarısıdır" buyuran Peyğəmbər (ə), həya və əxlaqi imanın vacib şərtlərindən sayıb. Lakin cəmiyyət iman və əxlaqla idarə olunmadıqda, ictimai özünüydərə zəifləyir. Bu zaman siyasi hakimiyyət yaranır və o, cəmiyyəti idarə etmek üçün öz qanunlarını təsis edir. Əslində, hakimiyyətin yaratdığı bu qanunular da bir növ əxlaqdır, amma o, imana yox, zora istinad edən əxlaqdır. Çünkü qanunun təminatçısı onun arxasında duran qüvvədir. Yəni qanun, "sənin dinin sənə, mənim dinim mənə", "din-nəsihətdir", "dində zor yoxdur" Rəbb kəlamından fərqli olaraq könüllü yox, inzibati əxlaqdır. Göründüyü kimi, iman yaradılışdan, fitratdan, qanunlar isə sonradan yaranıb.

**Günah işlədən insan qanundan mərhəmət yox, adekvat cəza gözlədiyi halda, həmin şəxs imandan doğan məhəbbətlə Rəbbin bağışlaşmasına ümidi edir. Başqa sözlə, qanun zor aparatıdırsa, iman Allaha inam və sevginin təzahürü və tərənnümüdür. İman mənəvi bir lütf kimi qəlb və vicdan məsələsidir, qanun fiziki alətdir. Şəxsi islah etmək üçün qanun azadlıqdan məhrumetmə və müstəsna hallarda, hətta ölüm hökmünü verirsə, iman isə ona peşmanlıqlıdan doğan tövbəni və "qisas Mənimidir" zəmanətini verir. İman ümidi edilən şeylərə etimad, görünməyən varlıq və aləmlərə inamdır. Qanun isə məlum, bilinən, görünən şeylər üçündür. Qanun fani dünyaya, iman isə axırətə baxır. Qanuna görə məsuliyyət ancaq bu dünyada, imana görə məsuliyyət isə hər iki dünyadadır. Qanun mükafatını insan üçün bir mehmanxana olan bu dünyada verirsə, insanı hidayətə qovuşturan iman isə ona əbədi evini - Cənnəti vəd edir. Qanun cismani bədən, iman isə həmin bədən və onun üzvlərinə əmr edən ruh üçündür.**

Bəşərin dinamik inkişafını tənzim edən dünyəvi qanunlar mütləq həqiqətə - Allah kəlamlarına yaxınlaşmaq üçün həmisi təkmilləşdirilir. Allah əxlaqından qaynaqlanan səmavi kitablar isə dəyişməzdır. Həmin səbəbdən, imandan olmayan hər şey günahdırısa, "Qanunla qadağan edilməyən hər şəyə icazə verilir". İman inkişaf edən bəşər elm və müdrikliyindən yox, Rəbbin rəzf və qüdrətindən zühr edir. Və insan ona verilən

ağıl və iradə ilə imanını sonradan kamilləşdirir. Qanuna görə nifret, kin, həsəd, paxıllıq, qeybət və s. neqativlərin daşıyıcıları cəzalandırılmır. İmana görə isə həmin hissələr böyük günahlardan hesab edilir. Və Tövbə edilməyəcəyi təqdirde sahibini Cəhənnəmə atır. Məsələn, dində böyük günahlardan olan qeybət "ölən qardaşın etini yeməyə bərabərdir". Məhəbbət, səbirlilik, lütfkarlıq, səxavət, həlimlik və şəfqət hissələri üçün dünyəvi qanun yoxdur. İman isə həmin dəyərlərin sahibinə Cənnəti vəd edir. Bəşər qanunu mənfəət naminə cəmiyyəti iflic edən bəzi haramların istehsalı, satışı və istifadəsinə icazə verməklə potensial günahı bilerək dən reallaşdırır ki, sonradan o, həmin bələni töredənlərə cəza versin. Qanunun mənfəət naminə icaze verdiyi bu müddəəni iman birmənəli rədd edir. Çünkü imanın qayəsi haramdan doğan mənfəət yox, insanın mənəviyatını saflaşdırmaq, eql və nəsl qorumaqdır.

Məsələn, "Günahların məcmusu, aşkar baisi və mənbəyi olan içkidən" (həz. Peyğəmbər) külli miqdarda mənfəət götürən qanun, sonradan həmin bələnin nəticəsi kimi cinayət, qətl, pozğunluq, oğurluq, zina, aile dağılması məsələlərile məşğul olmağa məcbur olur. Məsələni sırf iqtisadi tərefindən təhlil edən rəsmi statistika isə göstərir ki, içkinin fəsadlarından cəmiyyətə vurulan zərər, alınan mənfəətdən dəfələrlə çoxdur. Necə deyərlər: "Əli araqlı beli yaraqlıdan qorxuludur" və ya "Ştəkanda boğulan dənizdə boğulandan çoxdur".

Və ya hazırda dünyani bürüyən seləm. Bu bəla dünyəvi qanunlarla günbegün çiçəklənir, din bunu rədd edib onu bilavasitə Allaha və peyğəmbərə üşyan sayır. Çünkü bu haram dövlətlini daha dövlətli, kasıbü isə daha kasıb edir.

Başqa bir misal. Bəzi insanların b.e.e. 2500-2400-ci illərdə etdiyi ən rəzil əməlin reanimasiyası- homoseksualizm. Bu çirkin əməli Quran haram üstü haram sayır. Çünkü hətta heyvanət və nəbatət aləmi duyur ki, məhz erkək və dişinin münasibətdən nəsil artır. Həmin səbəbdən bar verməyən ağacın altında balta, bala verməyən heyvanın nəsibi isə sallaqxanadır. İnsan bu həqiqəti ağlı ilə bilər də, fəqət həmin rəzil işi görür. Bəşər nəinki bunu edir, hətta onu qanunlaşdırır və sonra da təbliğ edir...

Qurana görə, Rəbbimiz bu dünyada kafire də, iman sahibinə də yaşamaq haqqı və əməyinə görə razi verir. Hətta bezen imtahan üçün kafire daha böyük tikəni verir. Verir ki, mömin

bəndəsinin imanını- şükür və səbrini yoxlaşın. Dünyadan fərqli olaraq axırətdəki durum isə tamam başqadır. Lakin o da bir ilahi həqiqətdir ki, iman sahibinə Rəbb mükafatını salehlik qazandır.

**Salehlik imana felən əməl etməkdir. Qanuna riyət etməklə heç bir insan saleh sayılmaz. Bu, vəzifə borcudur. İmanını bəyənilən işə çevirən bəndənin amalı isə Allah rizasını qazanmaqdır. Deməli, qanun əməlisələh imanlı bəndələr üçün deyil. Çünkü saleh bəndələr bilirlər ki, onlar dünyaya heç bir şey gətirməyiblər. Və heç bir şey də aparma-yacaqlar. Qanun isə qanuna zidd, qanunsuz hərəkət edən insanlara xəbərdarlıq və onları cəzalandırmaq üçündür. Məgər İbrahim (ə) qanunları saleh sayıldı?**

Xeyr. O, öz əməllərile saleh sayıldı. Həz. İbrahim oğlu həz. İsmaili qurban verərkən övladını dirildib ona qaytaracaq Rəbbin qüdrətine inandı. Və o, məhz bu inam və ondan doğan saleh əməl vasitəsilə dünyadan varisi oldu. Həz. İsmail də qurban verilməsini Allahdan yox, atasından eşitdi və bunun Allah əmri olduğuna, atasının doğru dediyinə inandı və bu imandan doğan salehliyi qazandı. Bəs İblis necə? Məgər o, Allahi qəbul etmirdi? "Mən aləmlərin Rabbi olan Allahdan qorxuram" (Həşir, 17) - deyən İblis deyildimi? Onu Cəhənnəmlik edən əməli olmadımı?

**"İnsanlar yalnız: "İman gətirdik" - demələrile onlardan əl çəkilib, imtahan olunmaya-caqlarınıni sanırlar? Xeyr" (Ənkəbut, 2) ayəsinə görə, hər bir insan qanunun yox, imanının reallaşdırıldığı əməlinin girovudur. Və əməlinə görə də, cavab verəcək. Deməli, dinimizin müqəddəsliyi, ərazi-mizin bakırəliyi, xalqımızın xəlifəliyi və nəhayət, hər birimizin həm bu düyada, həm də axırətdə hidayətə qovuşması üçün, iman ilkin şərt olsa da, fəqət o, kifayət deyil. Bunun üçün imana fəzilət, fəzilətə biliyə, əmələ, əməldə nəfsə hakimlik, nəfsə hakimlikdə səbir, səbirdə Allah qorxusu və Allah məhəbbəti olmalıdır. Elə əksər hallarda, qeyri-müsləmanın müsləman üzərin-deki qələbəsinin səbəbi də, bu islami sifatların müsləmənda olmamasından doğur. O ki qaldı imana mane olan, onun büdrədən şeylərin olmamasına, bunlar müasir dünyada qeyri-mümkündür. Bu maneələr olub və həmişə də olacaq. Fəqət vay o adamın halına ki, həmin büdrəmələr onun vasitəsilə gəlir.**